

Azərbaycan Respublikası Təhsil Nazirliyi

BAKI İDARƏETMƏ və TEXNOLOGİYA KOLLECI

(Orta ixtisas təhsili müəssisəsinin adı)

Arxiv sənədlərin saxlanma qaydası

(Fənnin adı)

üzrə

(Fənn proqramı kim tərəfindən və nə vaxt təsdiq olunub)

Nuriyeva Nabad Məhrəddin qızı tərəfindən hazırlanmış

Sillabus

2018-ci il

1. Müəllim haqqında məlumat

Soyadı:Nuriyeva

Adı:Nabad

Atasının adı:Məhrəddin

Təhsili:Tam ali təhsil

Təltiflər: 2014-cü il “İlin müəllimi” fəxri fərmanı

Xarici dil: Rus dili

Vəzifəsi: Müəllimə

Əlaqə rekvizitləri: tel: (mob) (055)982-91-90 [tel:\(ev\) 012-550-50-85](tel:012-550-50-85)

Gün ərzində kollecdə olduğu vaxt: I,II,III,IV,V günlər

2. Fənn barədə məlumat

Fənnin adı: “Arxiv sənədlərinin saxlanma qaydası”

Fənnin kodu: IPF-B04.1

Kreditlərin sayı:4

Fənn öyrənilən vaxt: 2017-2018 cı tədris ili

Prerekvizit fənlər: Fənnin tədrisi öncədən tədrisi zəruri olan fənn

Fənnin tədris forması: Mühazirə seminar

3. Fənnin əsas məqsədi

“Arxiv sənədlərinin saxlanması qaydası” fənninin əsas məqsədi müəssisə, idarə və təşkilatların arxivlərində çalışan əməkdaşların iş funksiyalarını öyrətməkdir. Bu fənn vasitəsilə tələbələr arxiv işlərinin aparılmasını öyrənirlər. Bu sahə üzrə Azərbaycan Respublikası qanunvericilik sənədlərini mənimsəyirlər. Həmçinin, arxiv işçilərinin vəzifə məsuliyyətini dərk edirlər. Kargüzarlığı başa çatmış sənədlərin təsdiq olunmuş nomenklaturaya uyğun olaraq formalaşdırılmasını öyrənirlər.

4.Fənnin öyrənilməsi nəticəsində tələbə tərəfindən əldə olunan kompetensiyalar

Tələbələr bu fənn vasitəsilə aşağıda göstərilən nəticələri əldə edirlər:

1. “Arxiv sənədlərinin saxlanması qaydası” fənni arxivin fəaliyyəti, zəruriliyi, strukturu haqqında geniş məlumat verir.
2. Tələbələr gələcəkdə tutacaqları vəzifələr haqqında, onların idarə olunması haqqında , bu işin nə qədər ciddi və məsuliyyətli bir sahə olduğunu öyrənirlər
3. Onlar bu fənn vasitəsi ilə Azərbaycan Respublikasının arxivinin fəaliyyətinə aid qanunlarını öyrənirlər

4. Tələbələr müəssisə, idarə və təşkilatlarda arxivlərin təşkili formalarını öyrənirlər
5. Bu fənn vasitəsilə tələbələr bu işin məsuliyyətini dərk edirlər

5. Mövzu-təqvim planı

№	Mövzunun adı	Tədris üçün ayrılan saat	
		Mühazirə	Məşğələ
1.	Arxivin komplektləşdirilməsi və sənədlərin dəyərini ekspertizası	2	2
2.	Arxivin komplektləşdirmə mənbələrinin siyahısının tərtib edilməsi	2	2
3.	Arxiv sənədlərini depozitar saxlamaq hüququ olan təşkilatların komplektləşdirmə mənbələrinin uçotu	2	2
4.	Sənədlərin dəyərini ekspertizasının aparılması qaydası	2	2
5.	Fond vərəqi	2	2
6.	Sosial-hüquqi xarakterli sorğuların icra qaydaları və müddətləri	2	2
7.	Arxiv sənədlərinin məxfiliyinin götürülməsinin nəticələrinin rəsmiləşdirilməsi	2	2
8.	Nəşrin plan-perspektinin tərtib edilməsi	2	2
9.	Daxil olmuş audiovizual və elektron sənədlərin mühafizəyə götürülməsi üçün görülən tədbirlər	2	2
10.	Sənədlərin fiziki vəziyyətindən asılı olaraq bərpa işlərinin həyata keçirilməsi	2	2
11.	Mühafizəxanadan verilmiş sənədlərin vaxtında qaytarılmasına nəzarət	2	2
12.	İşlərin, sənədlərin siyahısı	2	2
13.	Sənədlərin sığorta surətlərinin nümunələri	2	2
14.	İnzibati-ərazi bölgüsünün dəyişməsi ilə əlaqədar arxiv fondunun çərçivəsinin müəyyən edilməsi	2	2
15.	Arxiv otaqlarının, qəfəslərin, şkafların və rəflərin nömrələnməsi qaydaları	2	2

6. İstifadə olunan ədəbiyyat və tədris metodik vasitələr

Ədəbiyyat:

1. Məmmədova Mətanət “Arxivşünaslıq” Bakı-2003
2. Azərbaycan arxivşünaslığı – Bakı MBM mətbəəsi 2011
3. Azərbaycan Respublikası Dövlət Arxivlərinin əsas iş qaydaları Bakı 2011

7. Təhsilalma prosesinə nəzarət və tələbələrin biliyinin qiymətləndirilməsi

7.1. Tələbələrin sərbəst işlərinin (TSİ) təşkili

Fənn üzrə semestr ərzində tələbələrə 10 sərbəst iş tapşırığı verilir. Hər tapşırığın yerinə yetirilməsi 1 balla qiymətləndirilir. Sərbəst iş yazılı formada , fayl formasında , həcmi 1-2 səhifə (şrift 12) olmalıdır. Hər bir sərbəst iş tələbənin fərdi biliklərinin məcmusu olduğuna görə plagiata yol verilməzdir.

Fənn üzrə sərbəst işlərin mövzuları və təhvil verilmə tarixi:

Sayı	Mövzular	Son tarix
1.	Fond vərəqi	
2.	Arxiv otaqlarının, qəfəslərin, şkafların və rəflərin nömrələnməsi qaydaları	
3.	İşlərin, sənədlərin siyahısı	
4.	Arxivin komplektləşdirilməsi və sənədlərin dəyərinin ekspertizası	
5.	Arxivin komplektləşdirmə mənbələrinin siyahısının tərtib edilməsi	
6.	Nəşrin plan-perspektinin tərtib edilməsi	
7.	Mühafizəxanadan verilmiş sənədlərin vaxtında qaytarılmasına nəzarət	
8.	Sənədlərin sığorta surətlərinin nümunələri	
9.	Sosial-hüquqi xarakterli sorğuların icra qaydaları və müddətləri	
10.	İnzibati-ərazi bölgüsünün dəyişilməsi ilə əlaqədar arxiv fondunun çərçivəsinin müəyyən edilməsi	

7.2. Tələbələrin biliyinin qiymətləndirilməsi

Fənn üzrə kreditin hesablanması :

50 bal- imtahana qədərki bal:

- 10 bal- dərslərə davamiyyətə görə; (fənn üzrə ayrılmış auditoriya saatlarının 25%-dən çoxunda iştirak etməyən tələbə həmin fəndən imtahana buraxılmır)
- 10 bal- tələbənin sərbəst işinə görə;
- 30 bal- məşğələ dərslərinə görə.

Yekun qiymətləndirilmə

Tələbələrin biliyinin yekun nəzarət forması imtahandır (maksimum 50 bal) Tələbənin biliyi 100 ballı sistemlə fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə aşağıdakı kimi qiymətləndirilir:

51 baldan aşağı-	“qeyri - kafi”	-F
51-60 bal-	“qənaətbəxş”	-E
61-70 bal-	“kafi”	-D
71-80 bal-	“yaxşı”	-C
81-90 bal-	“çox yaxşı”	-B
91-100 bal-	“əla”	-A

Müsbət qiymət almış tələbə fənn üzrə müəyyən olunmuş 2 krediti qazanır. Qeyri-müvəffəq qiymət almış tələbə isə fənn üzrə kreditləri qazanmır və mövcud qaydalara görə fənni təkrar dinləməlidir.

8. Tələbələrin nizam-intizamına qoyulan tələblər

- pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;
- kollecin nizamnaməsinə uyğun olaraq, ictimai asayiş və daxili intizam, davranış qaydalarının tələblərinə riayət etmək;
- auditoriyadaxili təlim məşğələlərində iştirak etmək, müvafiq tədris planlarında və kursların işçi proqramlarında nəzərdə tutulmuş bütün növ tapşırıqları müəyyən edilmiş dövrlərdə yerinə yetirmək;
- kollecin otaqlarına, tədris-laboratoriya avadanlığına, cihazlara, dərslər vəsaitlərinə, kitablarına və digər əmlakına qayğı və səliqə ilə yanaşmaq, onların korlanmasına, zədələnməsinə və itməsinə yol verməmək, təmizliyə və səliqəyə riayət etmək.